



Elşən Mirişli

Gəncə şəhəri,
tarixçi

V Yazı

Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri

Azərbaycan Xalq Cümhuriyyətinin rus ordusu tərəfindən işğalından sonra, tələbələrə verilən təqaüdər dayandırıldı. 1920-ci ilde AXC hökuməti Qəribi Avropada ali təhsil almaq üçün cəmiyyətin müxtəlif təbəqələrindən təxminən 100 tələbə xaricə göndərildi, Təhsil Nazirliyinə isə buna görə 7 milyon manat pul təsis edilmişdi.

1919-cu ilin sonlarında Azərbaycan hökuməti təhsil sahəsində bir sıra islahatlar həyata keçirdi. İbtidai və orta məktəblərin vahid şəbəkəsi yaradıldı. Dərsliklər nəşr olundu, Cümhuriyyətin müxtəlif bölgələrində seminariyalar açıldı, Bakı Dövlət Universitetinin əsası qoyuldu (1919-cu il sentyabrın 1-i), kənd təsərrüfatı institutunun yaradılması haqqında qanun qəbul edildi. Ölkə hökuməti təkcə universitet açmaqla kifayətlənmeyərək, lazımi müxtəxisilərin yetişdirilməsi, xüsusən de Azərbaycan türklərinin Qəribi Avropana ali təhsil alması üçün xaricə göndərilməsi yollarını axtardı. Ağır hərbi -siyasi vəziyyət və rus təhlükəsinə baxmayaraq, gənclərin Avropana universitetlərində oxumaq üçün xaricə göndərilməsi qərara alındı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı və lideri Memmed Əmin Rəsulzadə Azərbaycanın elə etdiyi nailiyətləri sadalayaraq qeyd etmişdi: "Müxtəlif sahələrdə ali təhsil üçün memarlıq və etnolojiyanadan tutmuş təyyare və gəmiqayırmışlığı qədər dövlət hesabına 100-e yaxın Azərbaycan türkü tələbə Avropanın en yaxşı məktəblərinə göndərilib."

Azərbaycanda Cümhuriyyət hökumətinin qərarı

1919-cu il iyulun 23-də hökumətin rəsmi qəzetində oxuculara bildirir ki, Bakıda Vekillər Şurasının (Parlementin) qərarı ilə korlar məktəbi açılacaqdı. "Tələbələr haqqında" serlövhəli xəbərdə isə yazılmışdı: Maarif nəzareti 100 nefer tələbəni xaricə göndərəcək. Hər tələbəye 36.000 manat xərcləmek və 5.000 manat yol pulu hesablanıb. Cəmi 4.100.000 manat edir.

1919-cu il yayında Cümhuriyyət Maarif Nazirliyi 1919/1920-ci tədris ilində hər birinin saxlanması üçün 100 tələbənin xaricə göndərilməsi üçün pul ayrılmazı haqqında qanun layihəsini Parlamentə təqdim etmişdi. Xarici universitetlərin məzuniş təhsilini başa vurduqdan sonra on azı dörd il Azərbaycanda dövlət qulluğunda İsləməli idilər. Dövlət təqaüdündən istifadə edən yüz tələbə təhsilərini bitirdikdən sonra dörd il hökumətin təyinatında işləməli idilər.

1919-cu il sentyabrın 1-de Cumhuriyyət Parlamenti qərar verdi: Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bütçesindən yüz nefer tələbənin xarici universitetlərde təhsil alınmasının təmin edilmesi üçün Təhsil Nazirliyinin bütçesine 7 milyon manat pul köçürülsün.

Dövlət təqaüdündən istifadə edən tələbələr, hökumətin tələb etdiyi yerlərdə təhsilərinin sonunda dörd il xidmet etməlidirlər. Tələbələrin həyatını və mövcudluğunu təmin etmək üçün onların üzərində

nəzəret yaradılsın.

1919-cu ilin yayında bu qanun müzakirə edilərken, seçim əhalinin müxtəlif təbəqələri arasında apanıldı, seçimin əsas meyari yalnız gənc cumhuriyyət vətəndaşlarının istedadlı olması idi. Azərbaycan Xalq Cumhuriyyətinin 100 en istedadlı gənc xaricə təhsil almağa göndərildi.

Tələbələr 14 yanvar 1920-ci ilde qatarla Bakıdan yola salındılar. Parlamentin bəzi üzvləri onları yola salmaq üçün gelmişdi. Bunlara Məmməd Əmin Rəsulzadə, İbrahim Əbilov, Səmed bəy Ağamalioğlu, Aslan bəy Səfikürdski, Abbasqulu Kazımkəzadə, Əhməd bəy Pepinov daxil idi. Rəsulzadə Müsavat Partiyası adından, Əbilov Sosial Demokrat Partiyası adından, Səfikürd-

ve əvvəlki ilə müqayisədə az idi. Lakin bu, problemləri həll etmedi. Çünkü pulların verilməsi sistemli şəkilde aparılmışdır və tələbələrin razılığı göldiyi lider olan Nəriman Nərimanovun Moskvaya getmesi ilə birləşdə vəziyyət daha da pisləşir. Çünkü Nərimanovun yerinə gələn yeni rəhbərlər təqəyüd alan tələbələri etibarlı və ya etibarsız deyə iki kateqoriya ya ayırmış və təqaüdün verilməsini də bu prinsiplər altında davam etdirmişdilər. Bütün bunlar tələbələrin təhsil prosesinə mənfi təsir göstərmiş və onları təhsilə paralel şəkildə işləməyə de məcbur etmişdir.

Azərbaycana geri dönenlərin taleyi

Xaricə göndərilmüş tələbələrin bir çoxu təhsilini başa vurduqdan sonra geri döndürlər və öz ölkələrinə də çalışmağa başlıdalar. Azərbay-


komunist təşkilatının katibi, Almaniya komunist partiyasının da üzvü idi. Repressiya məruz qalmış, 1940-ci ilde Cəfər Kazimov Uxta şəhərində yerləşen Qütb QULAQ düşərgəsinə göndərilib. Sonra Kazimov Uxta Kombinatının Mərkəzi elmi-tədqiqat laboratoriyasına elmi əməkdaş kimi celb olunub və 1945-ci ilə kimi orada işləyib. Həmin il Kazimov ilk dəfə tundra ekspedisiyada geoloji axtarış işlərində iştirak edib. 1947-ci ilde ekspedisiya Qütb yaxınlığında ilk sovet uran yatağını keşf edib. Bu keşfin əsas müəllifi Cəfər Kazimov hesab edildi. Vəfat tarixi 1968-ciildi.

Əbdülhəmid Ağa Cavanşir

Əbdülhəmid Ağa Həmid Ağa oğlu 7 sentyabr 1897-ci ilde Şuşa şəhərində dünyaya göz açmışdır. 1918-ci ilde Yelizavetpol (Gəncə) kişi gimnaziyasını bitirmiştir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsili ni astronomluq sahəsində davam etdirmək üçün Fransanın Nansi

kimi iştirak edib. Qurultay başa çatanan üç gün sonra, yeni martın 8-de Azərbaycan Fövqələde komissiyanının (KQB) əməkdaşı Vasinin emri ilə Əhməd Hacinski, Dadaş Həsənov və Əli Yusifzadə evlərinde axtarış aparılmaqla həbs edildilər. İstintaq sonunda güllələnmə qərarı verilərək, sonradan bu qərar 10 illik həbsle əvez edilib. Solovkiyə, Şimal Buzlu okeandakı Ağ denizin Oneqa körfezində ardalarak həbs düşərgəsinə göndərilmişdir. Əli Yusifzadə Sovet Sosialist Respublikaları İttifaqında ilk dəfə siyasi məhbusların acları aksiyasını təşkil edənlərdən olub. 1927-ci ilde keçirilən acların 53-cü günü hərbi, gencəli İbrahim Axundzadə, Qori Müəllimlər Seminarıyasının məzunu, şəkilli Əlövər (Əfsər) Nəcəfov acları zamanı, hərbi Xasay Kərəmzadə, həkim Cahangir Ağayev acların doğurduğu xəstəliklər dünyasını dəyişib. Şəhid olan dustaqların vesiyiyəti ilə acları aksiyası 56-ci gün dayandırılıb. 1935-ci ilin yanvarında Əli Yusifzadə həbsdən azad

Azərbaycanda 1920-1950-ci illər repressiyaları



ski Xalqçı Sosial İnqilabçılar adından vəfat etdilər. Tələbələrin xaricə göndərilməsini təşkil etməsi qərəti qarşısında tələbənin hamısı repressiyadan qurbanı olmuşdu. Tələbələrin dindirdirmə protokollarından belə çıxır ki, dövlətlər üzrə insanları sayı belədir: Türkiyədə 10 nefer, İtaliyada 20 nefer, Fransada 20 nefer, Almaniyada 50 nefer.

Tələbələr xaricə bir neçə ay oxuduqdan sonra Bakıdan Azərbaycan Xalq Cümhuriyyətinin ruslar tərəfindən işgal edilməsi barədə xəbər aldılar. Bu xəbər onların narahatlıq və mənəvi sarsıntı keçirməsi ilə birləşdə təqaüdlerin verilməsinin davam etdirilməsi ilə bağlı düşünmələrinə səbəb oldu. Çünkü bu, AXC parlamentinin yaratdığı xüsusi fonddan təqaüdlerin dayandırılması demək idi. Bu məsələni yeni hökumət ilə müzakirə etmək üçün Avropanı tələbələr Almaniyada Frayberg şəhərində mədənçilik üzrə təhsil alan Əşref Əliyevi öz nümayəndələri kimi Bakıya göndərildər. O, tələbələr adından yeni hökumət ilə təqaüdün verilib-verilməməsi müzakirə etməli idi. Əşref Əliyev 1921-ci ilin may ayında Bakıya geldi.

Aparılan danışıqlar nəticəsində Azərbaycan SSR təqaüdlerin verilməsinin davam etdirilməsini qəbul etse də, tələbələrən Sovet vətəndaşlığını qəbul etməyi tələb etdi. Təqaüdler Berlindəki rus sefirliyi tərəfindən veriləcəkdi və təqaüd Azərbaycan SSR-in bütçesindən təmin ediləcək idi. Verilməsi nəzərdə tutulan təqaüdün miqdarı 30 dollar idi

canı müstəqil dövlət olarkən tərk edən və Avropana 5-10 il arası yaşayan keçmiş tələbələr Sovet sisteminde çalışıqdən sonra onun idarəetməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti və Avropa dövlətlərinin idarı qurulmuşunu müqayisə etməyə başlıdalar. Bu qurulmuş sovet qurulmuşundan iyənib sarsıntı keçirdilər. Arasdırımcı Məmməd Cəfərovun bildirdiyinə görə, bu müqayisə onları açıq və ya gizli şəkildə ölkələrində olan işgalla və sistemlə mübarizə aparmağa sövq etdi.

Tələbələrdən Türkiye və Qəribi Avropada oxumuş 42 nefer Azərbaycana geri döndükdən sonra repressiyaya məruz qalmışdır. Deməli, Türkiye və Qəribi Avropada oxumuş 100 Cümhuriyyət tələbəsindən 62-ci Azərbaycana dönbər və onların da 42-i repressiyaya məruz qalıb. 6 nefer də bir neçə ildən sonra komunist rejiminin zülmünə dözməyərək ölkəni tərk etməyə və ömrünü mühabirətdə keçirməyə məcbur olub.

Kazimov Cəfər Kərbəlayı Ələsgər oğlu

AXC hökuməti tərəfindən 1920-ci ilde Almaniyaya təhsil almağa göndərilmiş, ilkən olaraq Darmstad texniki ali məktəbinde oxumağa başlayıb. Sonra təhsilini Frayberg Dağ-Mədən Akademiyasında davam etdirir. 27 noyabr 1925-ci ilə təhsilini Dağ-Mədən mühəndisi kimi başa vuraraq mühəndis dərəcəsinə yüksələnmişdir. "Qırımızı əmək bayrağı" ordeni ilə mükafatlandırılmışdır. Almaniyada önce Azərbaycan türklərindən ibaret kommunist, sonra zaqafqaziyalı tələbələrin

Universitetinə göndərilmişdir.

Universiteti bitirdikdən sonra Zaqafqazi Maşın Sınaqdançixarisma Stansiyasında direktor vəzifəsində çalışmışdır. Repressiyaya məruz qalmış və Sibir QULAQ həbs düşərgəsinə göndərilmişdi.

Cəfərov Əliyusif Abutalib oğlu

Cəfərov Əliyusif Abutalib oğlu (14.01.1901, Bakı-03.01.1938) Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilen tələbələrdən biri idi. Bakı kişi gimnaziyasını bitirmiştir (1919). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini fizika-riyaziyyat sahəsində davam etdirmək üçün Türkiyəyə göndərilmədi.

Cəfərov Əliyusif Abutalib oğlu (1901) SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Seyyar Sessiyası tərəfindən 03.01.1938-ci il tarixli qərarına əsasən eksinqilabi-milletçilik fealiyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. 3 yanvar 1938-ci ilde 36 yaşında güllələnmişdir.

Əli Yusif

(Yusifzadə Əli Cəlal oğlu; d.1.1.1900, Şuşa şəhəri, 18.08.1937, Daşkənd-Özbəkistan). Cümhuriyyət hökumətinin xaricə göndərdiyi tələbələrdən biri, şair, 8 dildə danışmayı və yazmayı bacaran görkəmləri mütefəkkir, repressiya qurbanı. Paris Ali Siyasi Elmlər Akademiyasını bitirmiştir. Birinci Türkoloji Qurultaya Əli Yusifzadə katib, atası Mirzə Cəlal tərcüməçi

edilib, lakin onun Azərbaycana dönməsinə icazə verilməyib. O, Özbəkistana sürgün edilib. 1937-ci ilde Əli Yusifzadə Daşkənddə yenidən həbs edilib. Uzun və işğənci istintaqdan sonra, yəni 1937-ci ilin avqustun 18-de həbsxanada güllələnib və cesedi də gizlədilib. Əli Yusifzadə bərəat ölümündən 54 il sonra 1992-ci ilin mayında verilmişdir.

Vətəndən, torpaqdan ölü ölüme hazır olduğunu bildirən şair:

Uca dağlar,dərələr səd oluyor,
Kim bənimlə sənə sənə səhəd oluyor?
Bilmirəm kimdi bizi fərq qoyn.
Ana ilə oğlu ayn salan?
Növbətişəirparçası:
Sən gedərsən,gedərəm əvəl bən,
Ölərəm getəsə bu namus,vətan!

Mustafa Ağa Vəkilov

Vəkilov Mustafa Ağa Məmməd Ağa oğlu (25 yanvar 1899, Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası-30 aprel 1943). Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmüş tələbələrdən biri idi. Azərbaycanın ilk hüquq profesoru və Sarbon Universitetinin məzunu.

Mustafa Məmməd Ağa oğlu Vəkilov 25 yanvar 1899-cu ilde Tiflis şəhərində anadan olub. Atası Məmməd Ağa Vəkilov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deñərəxanasının rəisi işleyib.

**Mustafa Ağa Vəkilovun
təhsili:**
**Birinci Tiflis gimnaziyası
(1907-1917)**
**Paris Universiteti
(1920-1924)**

Universiteti bitirdikdən sonra hüquq magistrı elmi dərəcəsi almışdır (1924). 1935-ci ilde gənc alım Azərbaycan SSR Konstitusiyası türk mətninin redaktoru olub. Həmin ilde professor dərəcəsi alaraq pedaqoji fəaliyyətin davam etdirib. Beləliklə o, Azərbaycanın professor dərəcəsi alan ilk hüquqşunas alımı olub. 1941-ci il yanvanın 25-də XDİK yanında Xüsusi Müşavirədə Mustafa Ağa Vəkilov "anti-sovet-millətçi təşkilatda iştirakına gərə" cazasını İslah-əmək düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqlıdan məhrün edilib.

Mustafa Vəkilov 1943-cü il aprelin 30-da sürgündə vəfat edib.
(ardı var)